

İDMAN JURNALİSTİKASI

 **BELLSTAD**

21-ci Əsrin Təhsil Təcrübəsi !

İDMAN JURNALİSTİKASI

Kurs kimlər üçün nəzərdə tutulub:

Karyerasını İdman jurnalistikası sahəsində qurmaq istəyən gənclər, hal-hazırda jurnalist kimi çalışan və bu sahədə biliklərini təkmilləşdirmək istəyən mütəxəssislər, bu sahəyə marağı olan hər kəs.



İDMAN JURNALİSTİKASI

Kursun məqsədi:

- İştirakçıların idman jurnalistikası ilə bağlı biliklərini artırmaq;
- Sərbəst şəkildə işləyə bilən peşəkar idman jurnalistlərin yetişdirilməsi.

Kursun dili:

- azərbaycan

Kursun müddəti:

- 60 saat – 3 ay

Kursun başlanacağı tarix:

- iyun ayı

Kursun formatı:

- oflayn





Kurs haqqında məlumat:

Jurnalistikanın bu sahəsi iştirakçılara idman yarışlarında, beynəlxalq idman tədbirlərində davranış, media və idman sahəsinin qarşılıqlı əlaqəsini öyrədir. Eyni zamanda bu fənn vasitəsi ilə iştirakçılar idmanın bütün sahələrinin həm də dövlət üçün önəmli olduğunu öyrənirlər. İdman jurnalistikası həm də beynəlxalq əməkdaşlıq üçün əhəmiyyətlidir. Çünki idman yarışlarında jurnalistlər bir- birləri ilə əlaqə qurur, ölkənin tanınmasına xidmət edirlər. Kurs həm nəzəri, həm də praktiki bilikləri əhatə edəcək.

İDMAN
JURNALİSTİKASI

İdman jurnalistikası" kursun proqramı:

1. İdman Jurnalistikasının əhəmiyyəti (2 saat)
2. İdman xəbərlərinin izlənmə yöntəmləri (şərhetmə metodları) (2 saat)
3. Oyunlardan öncəki xəbər, təxmin və şərhələr (2 saat)
4. Qarşılaşma, yarış və fəaliyyət xəbərləri (2 saat)
5. Praktiki iş: gündəmə uyğun idman hadisəsini şərh etmək (4 saat)
6. İdman xəbərlərinin yazılma texnologiyası (4 saat)
7. Radio üçün idman verişlərinin yazılması və səsləndirilməsi (2 saat)
8. Qəzetlərin idman səhifəsi – jurnalist nəyi yazmalıdır? (2 saat)
9. İdman saytlarının əsas istiqamətləri – mətn, foto, şərh (2 saat)
10. Praktiki iş: idman xəbərləri hazırlamaq. Mövzu futbol. Futbolçu ilə müsahibə əsasında (2 saat)
11. Oyunlardan əvvəl və sonra keçirilən brifinq və ya mətbuat konfransları (2 saat)
12. Praktiki iş: müxtəlif idman növləri ilə bağlı jurnalist araşdırmaları aparın. Araşdırmanın nəticəsini auditoriyada təqdim edin (2 saat)
13. İdman xəbərçiliyi. Jurnalist operativliyi (2 saat)
14. İlk idman oyunları. Olimpiya oyunları (2 saat)
15. İlk idman qəzeti – Sporting life. İdmanın sonrakı inkişaf istiqamətləri (2 saat)
16. İdman müxbirləri (2 saat)
17. İdman xəbərlərinin qaynaqları (2 saat)
18. Azərbaycanda idman jurnalistikasının vəziyyəti. İdmandan yazan jurnalistlərin fikirləri əsasında (2 saat)
19. Azərbaycanda idmanın tarixi (2 saat)
20. Futbol xəbərləri. Oyunların TV məkanında mütəxəsislərlə birlikdə şərh (4 saat)
21. Azərbaycanda idmanın inkişafı. İlk Avropa və İslam Oyunları (2 saat)
22. İdman fotojurnalisti anlayışı və xüsusiyyətləri (2 saat)
23. İdman oyunları fotojurnalistlərin gözü ilə (2 saat)
24. Azərbaycanda keçirilən beynəlxalq idman oyunları – jurnalstin üzərinə düşən öhdəliklər (2 saat)
25. Azərbaycanda idman sayt və qəzetlərindəki vəziyyət (2 saat)
26. Praktiki iş: müxtəlif idman növləri üzrə uğur qazanan idmançılarla müsahibə (2 saat)
27. Praktiki iş: şahmat oyununun izlənməsi və oyunun təhlili (2 saat)

Təlimçi barəsində:



Sənan Şəfizadə

Azərbaycan jurnalisti, televiziya aparıcısı və sənətşünaslıq üzrə fəlsəfə doktoru.

2000-ci ildən müxtəlif vaxtlarda "Tələbə Press", "168 saat", "Futbol Proqnoz" eləcə də Rusiyanın "Sport Ekspress" qəzetlərində işləyib, "Region Plus", "Nargis" jurnalı və azerisport.com portalıyla əməkdaşlıq edib.

2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2013-cü ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən "İlin idman jurnalisti" mükafatını qazanıb. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. 2016-cı ildə Azərbaycan Jurnalistlər Şəbəkəsinin sorğusuna əsasən "İlin ən yaxşı idman jurnalisti" seçilib.

2015-ci ildə Bakıda təşkil olunan şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə keçirilən Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsində media şöbəsinin rəhbəri kimi çalışıb. 2014-2019-cu illərdə Şəmkirdə təşkil olunan şahmat üzrə Vüqar Həşimov Memorialının PR işləri üzrə əlaqələndiricisi olub, turnirin mətbuat katibi işləyib.



Bir sıra dövlət tədbirlərində – o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" futbol klubunun avrokuboklar zamanı ev oyunlarında rəsmi aparıcısıdır. Bakıda keçirilən futbol üzrə Çempionlar Liqası, 17 yaşlı oğlanlar arasında futbol üzrə dünya birinciliyi, boks üzrə Ümumdünya Boks Seriyası, MMA üzrə Avropa və dünya çempionatı, cüdo üzrə dünya çempionatı, qadın voleybolçular arasında Avropa çempionatı, gimnastika üzrə Dünya Kuboku, dünya və Avropa çempionatında rəsmi aparıcı kimi çalışıb.

2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində idman xəbərlərinin aparıcısı və müxbir kimi çalışır. Hazırda ATV kanalında idman şöbəsinin redaktorudur.

Azərbaycan futbolçusu İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən "№11 İsgəndər Cavadov" kitabının müəllifidir.

İDMAN JURNALİSTİKASI

BEUSTAD

21-ci Əsrin Təhsil Təcrübəsi!

